

**UOT: 338.43**

**Günay TALIBZADƏ**  
Bakı Biznes Universiteti  
gtalibzadeh@mail.ru

## **KƏND TƏSƏRRÜFATINDA İSTEHSALIN TƏNZİMLƏNMƏSİNİN MÖVCUD SİSTEMİNİN TƏHLİLİ**

**АНАЛИЗ СУЩЕСТВУЮЩЕЙ СИСТЕМЫ РЕГУЛИРОВАНИЯ  
ПРОИЗВОДСТВА В СЕЛЬСКОМ ХОЗЯЙСТВЕ**

**ANALYSIS OF THE EXISTING SYSTEM OF REGULATION OF  
PRODUCTION IN AGRICULTURE**

**Xülasə:** Məqalədə kənd təsərrüfatı məhsullarının istehsalından, idxlindən, ixracından, sadalanan faktorların artımına yol açan amillərdən, ixrac bazalarlarından, kənd təsərrüfatı məhsullarının ixrac olunduğu ölkələrdən, ixrac.

**Açar sözlər** - istehsal, ixrac, idxl, məhsul, kənd təsərrüfatı.

**Abstract:** The article discusses the production, import, export of agricultural products, factors leading to the growth of these indicators, export markets, countries to which agricultural products are exported, factors affecting the level of exports.

**Keywords** - production, export, import, product, agriculture.

**Абстракт:** В статье рассматриваются производство, импорт, экспорт сельскохозяйственной продукции, факторы, приводящие к росту перечисленных показателей, экспортные рынки, страны, в которые экспортируется сельскохозяйственная продукция, факторы, влияющие на уровень экспорта.

**Ключевые слова** - производство, экспорт, импорт, продукт, сельское хозяйство.

Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Kənd təsərrüfatı istehsalın ininkəsi istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilməklə yanaşı, məhsuldarlığın artırılması da əsas məqsədlərdən biridir. Məhsuldarlıq göstəricilərinin yüksəlməsi isə birbaşa ixrac məhsullarımızın rəqabətqabiliyyətinə təsir edir.

Bazar iqtisadiyyatının indiki və gələcək inkişaf mərhələlərində kənd təsərrüfatında iqtisadi inkişafın asas sahələrindən biri xarici iqtisadi əlaqərin qurulması və bu əlaqələr vasitəsi ilə beynəlxalq bazara integrasiya etmək, mövcud potensiallardan səmərəli istifadə edərək cəmiyyətin məhsula olan tələbatını ödəməkdir. Qloballaşma şəraitində aqrar istehsalın artırılması və ixracın stimullaşdırılması xarici iqtisadi fəaliyyət ticarətin inkişafına, elmi-texniki əməkdaşlıqla, sahibkarlıq fəaliyyətinin formalasmasına və xarici kapitalın cəlb edilməsinə zəmin yaradır[5].

Bazar münasibətləri şəraitində xarici iqtisadi əlaqələrin səmərəli inkişaf etdirilməsi mexanizmləri, aqrar sahənin və ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması yolları aşağıdakılardır:

- ✓ Bazar münasibətləri və sahibkarlığın formalasdırıldıq şəraitdə kənd təsərrüfatı məhsulları istehsalı, ixracı və stimullaşdırılmasının nəzəri – metodoloji məsələləri və qanunayğunluqlarının öyrənilməsi;
- ✓ Kənd təsərrüfatı məhsulları istehsalı və ixracı potensiallarının formalasdırılmasına təsir edən amilləri sistemləşdirmək;
- ✓ Kənd təsərrüfatında istehsalın stimullaşdırılması və xarici ticarət əlaqələrini sərtləndirən amillərin müəyyənləşdirməsi;
- ✓ Kənd təsərrüfatı məhsulları istehsalı və ixracı potensiallarından istifadənin hazırlı vəziyyətini təhlil etmək və onlardan səmərəli istifadə yollarını aşkara çıxarmaq;
- ✓ Ölkədə ixrac yönümlü kənd təsərrüfatı məhsulları istehsalını təhlil etmək, istehsalı ləngidən amilləri aşkara çıxarmaq və inkişafı meyllarını müəyyənələşdirmək;
- ✓ Bazar münasibətlərində ölkənin aqrar bazarının və onunla bağlı olan xarici ticarət əlaqələrinin prioritet inkişaf istiqamətlərini müəyyənələşdirmək;
- ✓ Kənd təsərrüfatında xarici ticarət əlaqələrinin hazırlı vəziyyətini təhlil etmək və inkişaf meyllərini müəyyənələşdirmək;
- ✓ Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının stimullaşdırılması istiqamətlərini asaslandırmak, aqrar sahədəməhsul istehsalının artırılmasına dair təkliflər irali sırmək;
- ✓ Kənd təsərrüfatı məhsulları istehsalı ixracı infrastrukturunun formalasdırılmasına və rəqabətqabiliyyəti məhsullar istehsalının artırılması yollarına dair elmi cəhdətdən asaslandırılmış təkliflər hazırlanmaq və s.[2]

Son illərdə ölkədə kənd təsərrüfatı məhsullarının istehsal tempi artmış və xarici bazarlarda rəqabətli məhsullarımız isə dünyadan müxtəlif ölkələrinə ixrac olunmaqdadır. İxrac tempinin artmasına baxmayaraq, 2018-ci ildə kənd təsərrüfatı məhsullarının idxlə (1 703,5 mln dollar) ixracı (688,5 mln dollar) təxminən 2,5 dəfə üstələmişdir. Belə demək olar ki, geniş miqyasda

idxalın da əvəzlenməsi üçün imkanlar açılır. Kənd təsərrüfatı məhsullarının istehsalında bolluq və ixracında müşahidə edilən irəliləyişlər Azərbaycanın özünəməxsus coğrafi yerləşməsi mühüm rol oynayır, belə ki, ölkə ərazisində 9 müxtəlif iqlim qurşağının olması kənd təsərrüfatı məhsulları diversifikasiyasına ciddi dəstək verir. Ona görə də ölkədə ənənəvi olaraq üzümçülük, pambıqcılıq, ipəkcilik, tütün və meyvəçilik sahələri ilə yanaşı digər sahələr də kənd təsərrüfatı məhsullarına öz yerlərini tutmuşlar. Həmçinin, buğda, arpa, pomidor, xiyar və digər tərəvəzlər, alma, nar, fındıq və digər meyvə və giləmeyvələr də ölkənin kənd təsərrüfatında yer alırlar. Bundan əlavə, ölkə ərazisinin çox hissəsinin dağlıq ərazilər olduğundan maldarlıq və qoynuqluq da inkişaf etmişdir ki, bu da xalçaçılığın inkişafına təkan vermişdir. Hazırda, dünyanın məşhur muzeylərində qədimdə Azərbycanda əl ilə toxunmuş yüksək keyfiyyətli xalçalar nümayiş etdirilir[3].

Ölkədə belə ənənəvi olaraq yetişdirilən kənd təsərrüfatı məhsullarının 2000-ci ildən sonra istehsalının artım dinamikasını aşağıdakı cədvəldə görebilərik (min ton)[1]:

Məhsullar/İllər	2001-2005	2006-2010	2018	18 il üzrə artım, %
Taxıl, cəmi	2110,9	2134,0	3309,2	56,8
Tərəvəz	1028,2	1208,0	1521,9	48,0
Meyvə və giləmeyvə	527,3	700,8	1010,8	91,7
Üzüm	66,0	114,4	167,6	153,9
Əriçə (çəkilmiş çəki)	133,3	186,5	326,0	144,6
Süd	1165,4	1496,9	2080,4	75,8
Yumurta(mln ədəd)	700,6	1005,7	1676,2	139,3

Cədvəldən gördüyüümüz kimi, 2001-ci ildən 2018-ci il qədər kənd təsərrüfatı məhsullarının istehsalı çox yüksək templərlə artmışdır və daxili istehlakdan artıq məhsulların ixracına yönənləndirilməsi imkanları yaranmışdır.

Bu sürətli artımın sintez yaradan bir çox səbəbləri vardır ki, onların da ən mühümü - kənd təsərrüfatına yönənləndirilmiş maliyyə resurslarının həcmi artmışdır. Həmçinin, ənənəvi ixrac malları ilə yanaşı digər məhsulların da ixracı sürətlənmişdir: misal olaraq, istixana pomidoru, alma, çiyələk, gilas, fındıq, nar və xurma meyvələrinin ixracını göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının artmasında yuxarıda qeyd etdiyimiz kimi, bu sahəyə ayrılan maliyyə resurslarının artmasıdır. Belə ki, kənd təsərrüfatına ayrılan maliyyə resurslarının artması ilk növbədə istehsalın intensiv artmasına kömək edir. Kənd təsərrüfatı məhsullarını istehsal edən təsərrüfatlar kifayət qədər maliyyə resursları alıqdə xaricdən qabaqcıl texnologiyalar alıñır, yeni məhsuldalar sort-

lər ölkəyə gətirilir ki, bu da istehsal olunan məhsulun həm kəmiyyət artımı-  
na, həm də keyfiyyət baxımından xarici bazarda rəqabətliyinin artmasına ga-  
tırıb çıxarıır.

Müasir qloballaşma dövründə əvvəller uzaq görünən ixrac bazarları da  
əlçatan olmuşdur; ənənəvi ixrac bazارımız olan MDB ölkələrinən savayı,  
Azərbaycanın kənd təsərrüfatı məhsulları artıq Avropanın ölkələri ilə yanaşı  
Çin, Yaponiya, Şərqi Asiya və Körfəz ölkələrinə də ixrac edilir. Ixrac edilən  
kənd təsərrüfatı məhsullarının xüsusən də emal olunması və əlavə dəyər qatıl-  
ması hesabına sahibkarlara və ölkəmizin bütəcəsinə əlavə galirlərin gətiril-  
məsi imkanlarını açır. Ümumilikdə, Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı və  
ümumiyyətlə iqtisadiyyatı üçün çox vacibdir. Eyni zamanda, diver-  
sifikasiya üçün yeni bazarlar tapılmalıdır. Bu gün, əsasən istixana pomidoru,  
alma, çiyəlek, gilas, findiq, nar və xurma meyvələrinin ixracını Rusiya ilə  
yanaşı, Avropa, Körfəz ölkələri, Yaxın Şərqi və Asiya bazarlarında da çıxar-  
maq üçün addimlar atılır. Bəzi hallarda isə bizim məhsullarımız üçün vaxt  
baxımından hətta çox əlverişli şərait yaranır; misal üçün çiyəlek giləmeyvə-  
sinin Körfəz ölkələrinə əsas ixracatçı Misidir, lakin aprel ayında bu ölkə-  
dən ixrac dayanır və bu boşluğu Azərbaycan doldurur, çiyəlek üçün aprel  
ayında münbət ixrac şəraiti yaranır[4]. Bu ixrac bazarları Azərbaycanın kənd  
təsərrüfatı məhsulları üçün həm coğrafi yaxınlıq, ödəniş qabiliyyəti olması  
və həm də məhsullarımızın tanınaraq alınması baxımından çox perspektivlidir.  
Azərbaycandan son dövrlərdə daha çox ixrac edilən çiyəlek, gilas, alma,  
findiq və xurma kimi məhsullarla Rusiya, Avropa, Körfəz ölkələri, Yaxın  
Şərqi və Asiya bazarlarında rəqabət aparan ölkələr daha çox Şərqi Avropa  
ölkələri, Türkiyə, Afrika və Cənubi Amerika ölkələridir. Eyni zamanda  
Azərbaycandan ixrac edilən məhsulların marketing və qablaşdırmağa görə  
zəif olmasına baxmayaraq, alicilar dadına görə bizim məhsullarımıza daha  
çox üstünlük verirlər. Həmçinin, iqlim şəraitinə görə də bir çox ölkələrdə  
məhsul ixracı sona yetdiyə, Azərbaycanın kənd təsərrüfatı məhsulları yeti-  
şir və ixraca hazır olur. Bununla belə, logistik çətinliklərlə yanaşı, zəif mar-  
ketinq və qablaşdırma olan çatışmazlıqlar da məhsullarımızın əmtəə görü-  
nüşüne mənfi təsir edir və xarici bazarlarda rəqabətliyini azaldır. Ən yaxın  
zamanda mövcud olan çatışmazlıqların aradan qaldırılması, Azərbaycanın  
kənd təsərrüfatı məhsullarının ixrac bazarlarında rəqabətliyinin artmasına  
könük edə bilər.

Dünya Bankı Qrupunun (DBQ) üzvü olan Beynəlxalq Maliyyə Kor-  
porasiyası (IFC) tərəfindən icra olunan və İsvəçərinin İqtisadi Məsələlər üzrə  
Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən "Azərbaycan İnvesti-  
siya Mühiti və Aqrobiznesin Rəqabətliyi Layihəsi" kənd təsərrüfatı iştirak-  
çılarının müxtəlif maliyyə məhsullarına çıxışının təkmilləşdirilməsi yolu ilə

Azərbaycanın kənd təsərrüfatı sektorunun qlobal bazarda rəqabət qabiliyyət-  
liliyinin artırılması məqsədini güdür və öz fəaliyyətində yuxarıda göstərilən  
məsələlərin bəzilərinin həll edilməsi istiqamətində maliyyə təşkilatları və  
kənd təsərrüfatı istehsalçıları ilə six əməkdaşlıq edir. Burada mühüm vəzifə  
maliyyə təşkilatlarının kənd təsərrüfatını maliyyələşdirməsi üçün onlar-  
ın imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı istehsalçılarının baza-  
ra daha rəqabəti və daha yüksək dəyər qatılmış məhsul çıxarması yolu ilə  
onların da maliyyə təşkilatları üçün uğurlu müşterilərə çevriləməsidir.

#### Nəticə

Azərbaycanın ixrac potensialının ildən ilə artması və xüsusən də kənd  
təsərrüfatı məhsullarının ixracda öz yerini tutması, ixracatçı təsərrüfatların  
öz inkişafı ilə yanaşı, ölkənin də iqtisadi cəhdən dayanıqlı olmasında və  
onun tədiyyə balansının müsbət dinamikasında böyük rol oynayır.

Ümumilikdə ölkədə ixracının genişləndirilməsi və gücləndirilməsi,  
həmçinin ixrac potensialının yüksəldilməsi üçün aşağıdakı tədbirlərin real-  
laşdırılması vacibdir:

- müqayisəli üstünlüyü malik olan Azərbaycan mənşəli məhsulların  
dunya bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin  
beynəlxalq sərgi və yarmarkalarda iştirakının stimullaşdırılması;

- tarif dərəcələrinin optimallaşdırılması, qeyri-tarif məhdudiyyətlərinin  
azaldılması, ölkə daxili istehsalın artımını dəstəkləyəcək və ölkənin iqtisadi  
təhlükəsizliyini təmin edəcək idxlət siyasetinin tətbiq edilməsi;

- ticarətin asanlaşdırılması, o cümlədən ticarət zamanı rosmiləşdirmə  
işlərinin müddətinin qisaldılması və bununla bağlı xərclərin aşağı salınması  
üzrə işlərin davam etdirilməsi;

- ixrac edilən və ixrac potensialı olan məhsulların keyfiyyət standart-  
larının yüksəldilməsi və bu istiqamətdə beynəlxalq standartlara uyğun məh-  
sul istehsal edən müəssisələrin stimullaşdırılması və milli brendlərin yara-  
dılmasının dəstəklənməsi;

- xarici ticarət sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və xarici  
ticarət siyasetinin daha təkmilləşdirilməsi məqsədilə ölkəmizin milli ma-  
raqalarına uyğun, elmi-praktiki üsullara əsaslanan müasir ticarət siyaseti me-  
todlarının tətbiq edilməsi;

- Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarına xarici bazarlarda  
tətbiq edilən diskriminasiya tədbirlərinin araşdırılması və zərurət yarandığı  
təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsi.

Bələdiyə, Azərbaycan Respublikasında rəqabətqabiliyyətli ixrac po-  
tensialının inkişaf etdirilməsi və idxlən strukturunun diversifikasiyası bir  
tərəfdən yerli ixrac əhəmiyyətli məhsulların dünya bazarına daxil olması  
ürün əlverişli şərtlər formalasdırmaqla yanaşı, digər tərəfdən yerli istehsal-

çılların xarici rəqabətin təsirindən şüurlu müdafiəsini təmin edir, ixracın diversifikasiyası maksimal effektiv və optimal struktura malik ixraca nail olmağa, ölkə ərazisindən çıxarılan məhsulların çeşidinin genişləndirilməsinə və tədricən ixracın strukturunda yüksək texnologiyalı məhsulların payının artırılmasına imkan verir.

### **Ədəbiyyat**

1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2. Abbasov Q.N., Həsənov M.Q. "Aqrar bazar və onun iqtisadi mexanizmi". Bakı – 2002.
3. Aliyev İ.H. "Azərbaycan Respublikasında aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi". Bakı – 2003.
4. Məmmədov Z. "Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri". Bakı – 2004.
5. Verdiyev Ə.Ç., Qarayev İ.İ. "Aqrar bazarın formallaşmasının iqtisadi problemləri". Bakı – 2000.